

Molla Nasreddin

№ 8

Молла Наср-Эддин

Kijmeti 15 kəriq

Molla firkə cərəqəsində

Gli abed (Zakatala) dajira
İcratçı komitə sədr mü-
avini molla Zahid fır-
başramında.



Əfəndi — Molla Zahidi oryc namazın kabyl olsyn

Kolxozaşma və mollalar.

Mos'ələtin: kolxozaşmanın mollalara xərimi ola bilar ja zəmrəm?

Mos'ələ çok açıkdır. Və çox gəl bilar qı bizim by şaylı, çöklərin jəsirin hesab edələr, sabab by dyr qı aşqar matəlin barəsində şay verməq artıkdir.

Kolxozaşma sehəbi—icimizdə taza bir sehəbdir. By hal ozu mollalarla, by idan ulqudur, sabab by qı molla ondan ibarətdir qı taza idan ulqusun, fəzilici xoşlamasın.

Mollatə ozu—qəhnəlidür, kadimliqdır. O kədar kadimur qı az külər jox əsərlər, o kədar qohndurqı az külər qurusun.

By cüruq mukavvamin daglasmagın bir bahana işəyimdir: o buhənəndə—taza—fala em və taza kyrlyşər, taza təşqitlərdər.

Kolxoza qaldıqda—byradı mollalar üçün bujuq təhlükələr nəzarədər.

Bir sıradə qı zəhmətçəslər bir jəra cam olyb özəri üçün taza diriliş təqəlləmət etmədən—daxı ma'lymdır qı by taza—diriliş mollalar lieç bir munasibətə ola biləməcəslər.

No sabob?

O sabob qı taza kolxoz uzuvlığının amal və arzularının içində axırat sohbetləri joxdry by taza kyrlysyn programında hyri axtar mak məksədi joxdry.

By qı bejə olyd—daxı, byradı mollanın no luzyuma. Ma'lymdır qı insanlara behisidə tə'min edəm—molla no qesisişərdür.

Man qı behisən al çaqırmış və ab qosarı kürməzə sakkal məsədi və bacalarla bagışlaşdırıram. Daxı, molla mona no lazımdır.

Onçyn—da: nə kolxozaşları mollalar dost dəyi bilar, və nədə mollalar by həli, nəzər atla bəzə kolxozaşıq, təsikd edə bilarlar.

Vassalam!

İmza: Əməleji—moota.

Donybdyr.

Hejvanlarń şıqajəti

Molla səni bildir! Səqioş icmali sy verməq üçün bir vadaprov dəzdilərlər. Ancak sy tyrbaları, çəqiləndə (düzünləndə) jaş fəsi idı və adamın jeduna kuz zad düşmürə. Ona qora mühəndis Joldas İvanov hom kənanat hamda işçilərin zohmati az olsın deyə tyrbaları lap dajazdan basdırıldı. O zaman man dedim joldas İvanov!—zavtra kəs olacaq, by tyrbaların dönbə partlajacak, rabataj! dedi: —neçəvo ne bedyet.

Molla səni indi kəs qaldı, sylar döndə tyrbalarla partladı, şəhərə sysyz kəldə, bəs binyan axşır?

Orge aqzə.

Molla Nəsrəddin: Səqioş oryc dyan və oryc dyan tələnlərə hurrumla artıcık kənd-cəy dyrakən, «Zərbə» kooperativ du-qəndərlərən cananı və olsın, qı jaşa nə inqi mühəndis İvanov—həc monim de jadıma kılız düşmərə.

•Z IN CA RANDA•

•Z ON CA MAND•

Denian qımtırtalıda avara kalub laflı olmakdaz.

Mal kara.

Lotylarńmız.

Adamda haja çox jaxşı, şejdur. Anna bo'zən qururon qı, elələr vərdərqi bii da'fə uzun kazan karası, surtub hər zaddan yanınak istəmir. Man bojla saxsıra Zatalada rast qaldım. Biş doşalar işs jazdik qı, Car Kooperativinin jeni adıqəs çajxana, çajxana dojil bir loty xanadır. Bizim o jazdik-larımız qazəs üzərində kaldı. Kooperati həjtər idarəsi o jazlarda oxuyüb biş kədar quldular və sonra dyrv qədib ötvürdər evlərində isti pecin kərgəndə və başlıqlar, Qulsum nano nagıbən dənəşməgə.

Son fərəldək'



Molla—(qəntili) manida kolxoza byrağın butun ələlərini püssəq qətlərəm.

Biz dedi qı kooperatif çajxanasına qolən müstərələr ötəryb bir istəqən çaj içməq üçün bir saat məsələlər oylar. Külykçular isə hoppanan dursurlar və sonra çəqili bət torolda cəstələşərlər. Müdir üzümü cəvərlər mona dedi qı: külykçuların hamısı komissomol-cudayırlar, mon özüm onlardan çəqinərim. Dedim aşına agar işləri lərda javas-javas çəqinərlər. Onda necə olsın? Xiləs bizi dedi biz eşitdiq. Ancak həmin çaj-xana işçiləri juzörünün kürməzə salıshəddələr ki tojyk bir kılıçlılar vəsəsalanı.

Sakkol

Quldurur dyryr.

Ələmərinə taranları—Təktəmədən jurur dyryr. Disinqənor qurylytdan—Xaç qopoji hurur dyryr.

Sur'at ilə kabaklajır—Məmləqətin maşirif. Elmı, iyunindən fəkat—Qıçır, bojuq mosarif, Har mədəni isuhqudur—Dönlə, jalancı arifi. Qundo qalaq, bəhanədir—London uno surur dyryr. Disinqənor qurylytdan—Xaç qopoji hurur dyryr.

İşçi — ekinçi jyrdyna—Çünqı jelismajır ali Çünqı omu dejilim—o—Hər ne dəsə bəli, bəli. By hərəqət Paris, Roma—London lap edir dəli. Ustumuza qesisişli—Həftədən qusqurur dyryr. Disinqənor qurylytdan—Xaç qopoji hurur dyryr.

İşçilər istəmir ony—Kahr eləşen Çarlı, sahəs İncili hom «konanı»—Zəngi, salibi, allabi. Rımi papası, mərlədajır—Marsa, aja çatır alıb, ösri, təhiati jazük—Ustuno quldurudur dyryr. Disinqənor qurylytdan—Xaç qopoji hurur dyryr.

Bak! biritanıjanlı hələ—Juzlər ilə müslümli Möqtəbi məhəd ejilim—Mərjim, oktydyryr —mimi. Xepr də'varı biza—İndi inandurun qim? Sədə cəciklərə abə—Xırka hurundur dyryr. Disinqənor qurylytdan—Xaç qopoji hurur dyryr.

Bojla səvet sələjənə—Əlli salib birləşir. DİN İlahısləm açıb—Jərli, garib birləşir. Sərvət azüb, «ydyzlaşub—Qısa və cib birləşir. Arkaş ilə bir surur—Xəlik surundur dyryr. Disinqənor qurylytdan—Xaç qopoji hurur dyryr.

Qə/siz.

TELEGRAFLAR.

Qəncə—Pambıx idarəsi taranfindan «Kovşar səri» qant kolxoza verilim 4 bəs at, jer şəhərlərə təlimatçılar otrı neçə müdədditlər-mərəzələr pambıx birləşdirilən qondarlıcaq «xəmyi—slej» joly qızılışlər. Umid varçı by həcərlər aprelin axşırını qılıq qəkkacılardır.

Barda—(Karabag) Alpay qəntili cəvənlər möqtəbəndə küs to'lıq çəkəndən kyrarmışsəda hələ darslər başlanıbmışdır, cənvi müallimlərdən bəzisi salarlarlıq alıbmış jərda kalanlarında kys ov-fələməndən başları açılışdır, dərs fəsətə tapa bilmərlər.

DINDAR NUMAJƏNDƏ.

Qurdəm dajirəsinin *Ərab Kəlub* qəmənumajəndisi *Garib Qəmil* oylı qəməndər və allab böyüdəsi adadur. By qızi bö'z xidmətçilər qımı jolyandan zədənən azımajdır həm öz dünəni işi olan

vidəməli elar, hamda axıratı üçün qun ağlar. By il janı oryc-lykyut avəlindən orycny diybəzəvəlindən qurşanmışdır. Əsrijo çəkəndən də qorəq dələ-dələ çəkəsan, qunç Seixin ağzına dal qıvırıq bojuq qunzadır. Əvəm və axmak qəntili, sağlığında «zu», oləndən sonra da kəbri və paltarı, adıtmakda olan Çələbi, birca suzum var:

Qurşın çətəşən aj Hacı Kasim Çələbi!

Dələ dyz.

Bejuq zıjarət-qah.

Atlan ələnlərinə rohmat ej-ləsin, bizim rəsmiyyətdən yekəndən dəüşən Hacı, Kasim, Çələbi vərdə. By zət məhərət «Həpari» və «Bərquşad». «Qurdəstan» qəntiliər üzərində (qonarında) jaşan qəntiliər doğmacı atası biki id. Sağlığında qəntili bıy qıvırıq bojuşın həttə izlərini bəzəpərlər.

Həcəmət dostəmən sijyndən xəmiri diybəzəq bəşirərdər, bəzə vəktlər dostəmən sijyndən sijntilər bir biriñ dojor-dilar.

Dəməjan qəntiliər, Kasim Çələbi novlo ibs «şirjom» edardı.....

Əliaqı Kasim Çələbi oldu onyu torhıja və tə'lüm edmiş muridər, Həcəmət tərkikin tərvic etməjə bəşərlər. Son vərkəldərde by muridər coməst arasında bojla bir işo başlışdırılar hor qıvırijəjə sojus olsu bir manat pilti vərtilər (avşəllər) sijələr müaviyəjə sojundu sunnular incirdi indi əzli də sojurlar.

Məsələ byradadırı indi de Çələbinin məzəri «şorli» qək hormət lidir. Həcəmət paltarı 3 byrzynlı kravatın ustunda serilib təsirli edit misdir. By paltar səkəlanın otak 2-nci moqqa 3-neci qarholu 4-neci Xorasan olımıyıdır. Jenoda fərəldəndən muridər inanın qəntili, işlərin qucların hərakatı vəsətli vəydi by mərənd paltartılar zıjarət etməqdalar.

By paltartılar 3 kimsidir.

Birinci kimsini qəsəblər — 2-nci kimsini davlatlılar və üçüncü kimsi ni de kədənlər zıjarət edirlər. Ziya rəqəndən cərəxələr qəmənlər və həsən apıq içarı qırıq olmasın. Eşjə çəkəndən də qorəq dələ-dələ çəkəsan, qunç Seixin ağzına dal qıvırıq bojuq qunzadır. Əvəm və axmak qəntili, sağlığında «zu», oləndən sonra da kəbri və paltarı, adıtmakda olan Çələbi birca suzum var:

Kooperatif xəbərləri.

Vartasenda bir xəbər çəkdi ki kooperativ də kənd pəlşüyəcək. Cəmət həzər idyi və noboja du-



zulduşlar; hala duqan açılmamışdır. Bir xəlli qəşəndən sonra-sas düşdiyi, "qəşərlər".

Baxdım qı uc adam-biri-birinin alındıñ japoşus damagnan qalmadıqlarıdır. 1) Biri kooperatifin müdürü idi, 2) iñicis-iñucular ididi, 3) uçuncusı-hesabdar ididi, ancaq ucuq idili. Cümü isə bələ oldy-daxi kənd sobhisi Jaddan Vartasen alıshıno çöq qərəmosın.

İmza: Xəfri-Xət.

QEFLIM QƏQDUR.

Molla omi! man ilic (Zakatala) dant saqını Nobi İshak oglu 20-nci ildən firka üzvi idim, həmdə qənt sırasında qatib idim. Vəziyyətim o vəkt çox pis idi. Cümü 25-manşılıq ilə dolama bilmirdim.

Mollarla da çox dostidim və onlara ustunə atəslən "Bəltənlər", jalana cəkərdim. Bir tərəfdə qərurundan qı, doğrudan, dişilən və qədir deyərəq fırırmı musallımlıqla çəjurdum.

Bir qun cuma namazıñ kılarcıq, kəza firka komitəsi mənə çox pişəsər dedi. Artıq manda çıxıq olınca ləp biabır olacağımı, başa düşub 28-nci il-

Yəsənmədə.

Həmçün yəsəndə-Qədəbəy dəjərəfəli komitəsinin Məlik-jə şəbəsinin hesabdarı Sylta-

nof maş almajıñ müallimləri jalan satmakdan yassanıdı.

İmza: İqi fo'lə.

Hər jerdən.

— Kybadlı (Qurdustan) qənti cavaların maqtalı tələbələrinə veriləcək paltar və ajak kababın inđi qimi verilməş saxlanmasında sabob o dyr qı, kababdan orçlyk və novrız bayramlaşqıqların-dənən veriləsiñ ajnlarında təzə paltar ol syn-lexxa haşka bir sabob jokdryr.

— Muttalib Pedagozi texnikiyunda (naxçıvan) çalışan Xanım Vəliyova-Züñat Nərimanova və Xanım Əsər kuzə, inđi qimi başlarda qozdızdırılları qazdarlıtları by orçlyk qırınqıñı atıb, orçnamazda byraşxıq bojuq bir mənən inteksləb japımlışlardır.

Baska xidməti kadınlardan bınlardan ibarət almışdır.

Qıl təpa qəndində sarabələk kolxozy işçilər edarən, joldas Cələrof "həramdur" deejə müsəlmanları, kolxoza kojmır. Ərnəmiliar Cələrof hərəkatına kababca mətəl kalıbrarıq hiy isə nətə be-la olsın? sonra mət'ym orçlyk. Cələrof müsəlmanları şərab kolxozya kojnadıq üçün momun və muridlər onu takdır edərəq hıq elthirən qostarırlar.

— Azgır (Qurcstan) qənti cavaların maqtalı tələbələr və təlibələrinin qəşəri, necəci, bir müsəlman balası qəmati odab və kaido ilə orçlyşən dityub namazlarını kılmaqdalar.

Dögryday bojla maqtalı və bojlo talbo, təlibələr qəndərə-həttə eşidəndə belə-ınsanlı kəbi açıbor.

— Jasasın qancı dindarlarımız.

Har sejini təzəsi dəstəy qəhnasi.

Anzak Sahatlı qəndində olan «Pambıq birligi» idarəsi da oraja jagutub qolunular və qandıra qon dəriləsiñən gözət tətilərini həsətə baxa, baxa dejet:

— Har sejini təzəsi - amma gözətənən qolunis.

— Blıd azərs - bir çox tonallı.

Səbir Ahad turq maqtabında 20 dəlikə dərs qecir - 40 dəlikə tonallı.

İy by da todris aləminde təzə bir usylurd: qimi birçək dərs okyjanından sonra bir - dərisindən kələr, qimi bir az dərs okuyğib bir çök dincəlir.

Byuların hənsə jaksıdalar -

— Səbir Ahad müallimlili bir allati bilir.

İmza: Qunahqar.

Inşaat və ja təxribat.

Molla omi! Har hənsə bir dildə çoxan hansı bir gazetəni və ya zurnalı, nəzərdən geçirirən qorurşan jazbzları, filan alım filan seyi tapıb. Filan mühondis filan cura maqina icad edib... Hala bozılarında bınlarda qıraqlatı etməjib dəz jolynda olan müsəlmanlı idija kədar köylə olyanlı elmi kanyonları vurub dərbo-dagınə edirib. Qorurşan bir qun Enştejn əldən birisi çıxıb dejeriq idjio qibi olan kanyonlar jelindər. Nə hilm filan sheh boldı bosmaqında belə qetdi.

Başlıcalar özərləri is tapmadıqlarından otyryb-otyryb fırıcları dördün bəs müsəvər oldygımız isbat etmişərlər..... va ilxəri, man by müsləmən istəndə çok fırıclarırdı qı orası by ilmər ixtri'yi və ja icadi necə edirlər. By barada cox xıjalata düşdüdən sonra morda bändər Arşimed qibi dedim qı «EVRIKA» jən kapdm.

Molla omi! doğrudanı Fırka. Man by axşə zamənindən tapmışım qı, butun ixtri'yi icadları sabob beqarşılıqlıdır. Adam qı bekar qı oldy aghlana cox sej qalı çox xıjallara düşür.

O qun manin vəxhadıojm idı. Ajub olmasın yaşlıları anası çəço həzərlənəcə jerimədən həllanıb cur-ba-cur fırıclar edirdim. Bilmirəm nə təhər oldysa ağlıma qoldı qı, qorəsan no tor olsa; iqi, bir birinə zidd səy müsəvər olur. Məsələn: kara-aga, xaraşələb-abanlıq və ja inşaat taxribatı. Əzuməz səz verdin qı, necə olyraq olyraq boyu tapam.

Qırnlarda hən qızınlı şəməxəy jolyn qalla çərçivədən inşaat texnikymənən düşüd. Mudir ilə bir balaçca işim var idı. Mudir sordym dediñ joxdry.

— Bəs muavini hanı?

- Evindədər.
- Maqtoblu idarəsi həjəndədir?
- Idarə baglıdır. Ony amali saləh adamlar açık qora bilar.
- Binanın kamendəti həjəndə olyr?
- Kamendəti biziñn başka həmb qorur.
- Sizin qinşa "əbənənsi hanı tarafadır?"
- Valla inđi qida kədir biziñ ony aqşarıñ saxlıyanı, təpə bilmiric.

— Bəs peclar na üçün jannur?

— By cura havada pəc jandırırlarını? Birdə ja ja o kədar kəlməjəs. İndi usudğılıqlıñ avazını onda çaxırxı.

— By sunsur niço bərənəklərdir?

— İngallələr bəyqə ləmçıkça vəryikdən təşük olacaq. Birdə hələ allaha surğ bizim qozlarmız iti qurdıldıñdan çok usşaq etliyicəmox joxdry.

— Vəsikəni ver qorun san hənsə kysrda oxyijyrsən?

— Vəsikə alımmamış. Vəsikə istəjəndə mudir dejeriq onşyz forsata bilinməzsin. Nəjər ləzəmlər.

Molla omi! müqalimə çox yzyñ dər. Jəzəm çox yzyñ qədar. Ənək by kədar var qı Arşimed haməndən çəkəndə - EVRIKA - dedisə, mənda by texnikyundan çıxanda dedim, manin EVRIKAMDA cəxəndən kəndən qızılıq qozlarmız iti qurdıldıñdan çok usşaq etliyicəmox joxdry. Bir kojyndə nazir demisidir qı, allah jolynda qəsəcəkdir.

Saljan mahalı karacalar qan dina qondırınlı müallim Halil Nazirof bər idə iqi qontlinin arvadı - son alacəmən deejə bosatdırılsın - sonrada alınnıbsıdır.

Qorəsan müallim byndan sonra həlla necə qəntli arvadı bosatdırıralıkdir.

Səbir Abad dajrıñ 1 dərcədəli maqtəbdə dərslər birinci novabada saat 11-də başlışır.

Müallimlər müallimlər otagundı sohbatı maşyıl olyrlar. Tələbələrdən kapsıda ajaklarıñ jəre dejeriqlər.

Qerəq-nə olacak.

İmza: Dinsiz.

Xırda xəbərlər.

Samxor (Qəncə) nəcat koperativi jarşıda jaşxş istirəq etməq üçün 14 kapılıq paprosyn birin 16-kapılıq və 29 kapılıq ilji paprosyn birin 31 kapılıq satır, cümlü kooperativlərin seçirilənlərin istəndəq jəzələndir. Nə hilm filan sheh boldı bosmaqında belə qetdi.

Qur bandıñ işləşən milis nəfəri Hatam Kulyof, Mygan hə. saqını myzdyr. Karaca Hatam oglunu və anasıñ karpı ony juzuna qec adıklärər üçün zərafat ilə salğan "altın salub" o kədar dejimşürədir. jorongu desjət düşmür.

Məşhur Ordubad Ağ Sejdinin nəvəsi Hacı Mir Jysyf aga nələkçə dərindən kaçmışdır. Marsiya bazarı bağlanmış və orçlyk çox sust qətməqdardır.

Allah Ordubad mejmənlərinə işsə versin.

Sya dajrıñ Məhə bəjli qanlı 61 nomralı şirkətərə qızıl uzvuların Sərin-Sirin-Vəli-Vəliyof, Kadir-Huseynof, Əziz Cələrof, Kuba-Yalıjof və Fazıl Kəsəməf bütün a'lö ofradıla by orçlyk jaşxş karşılıqlımlışlar.

Komsomollardan Tejmır Tejmır ilə Ibrahim Xəlilov by «Rəhbərlər» dan qəri kalma müsləhdər.

Qəncə okrygy (Çoban abdalla) qənt komsomolçusyu İsrafil koyınlarla azar düşüdən koyınlarla azar çəkənək. Karmak üçün «Qəj muncyç» tapıb o koyınlarla müalicə etməqdadır. Bir kojyndə nazir demisidir qı, allah jolynda qəsəcəkdir.

Saljan mahalı karacalar qan dina qondırınlı müallim Halil Nazirof bər idə iqi qontlinin arvadı - son alacəmən deejə bosatdırılsın - sonrada alınnıbsıdır.

Qorəsan müallim byndan sonra həlla necə qəntli arvadı bosatdırıralıkdir.

Səbir Abad dajrıñ 1 dərcədəli maqtəbdə dərslər birinci novabada saat 11-də başlışır.

Müallimlər müallimlər otagundı sohbatı maşyıl olyrlar. Tələbələrdən kapsıda ajaklarıñ jəre dejeriqlər.

Gəzətə dostlarından

Karadeniv (Seljan) dajira
Türk komitəsi qatibi Xan-
larof və sənədçi gazetələr
uqun qəntililərdən toplan-
mış abona paralarını bir
sədan çökədirdi amanat
karassasına koyub saklayırdı.



Qəntillər — joldaz Xanlarof' na üçün toplanan paraları qəndərmirsən, bizim gəzətələr qəisin,

Xanlarof — joldaşları sizin bynda işiniz olmasın, bış Türkə laidir* mən
əzum pylləri, firka tariki ilədə qəndəracajam.

Qəntililərin kolxoza nəzəri.

Kolxoza qırmaq istəjan
qəntillər - "Kalar" qənt
mollası janında.
(Karadeniv dajirası)



Qəntillər — afəndi vstə! bir istxara elə qərəq Kolxoza qırmaq məsləhətdir ja jok?